



# ANNA KÜR

Sentyabr-Oktabr 2022-ci il, N 7-8 (167-168)  
Qəzet 21 fevral 2009-cu il tarixdən çıxır

İctimai, ekoloji maarifləndirici qəzet

## Müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir



### Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümmillik Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili təntənə edilir.

Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.

Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Tariximizin gedişatının və həyatımızın ahənginin köklü surətdə dəyişdiyi, azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuq salnamasının ən parlaq səhifələridir. Ulu Öndərin xalqın yaradıcılıq enerjisini bir məqsədə yönəltməklə tarixi yaddaşın bərpası istiqamətində atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərmiş, özünüdərkli və soy-kökə qaydıışı təmin etmiş, müstəqil dövlət quruculuğuna aparan yolun təməli daşına çevrilmişdir.

Böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan Heydər Əliyevin tükənməz dövlət idarəçiliyi istedadı onun SSRİ-nin rəhbərliyindən biri kimi çalışdığı və irimiqvashli layihələr həyata keçirdiyi illərdə özünü bir daha parlaq surətdə təzahür etdirmişdir. Heydər Əliyev bütün varlığı ilə sevdiyi və canından aziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş və respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə etmişdir.

Zamanın hökmü ilə ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermanistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinməklə və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşmışdır. Taleyimizin həll olduğunu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilasını misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərəkəndəliyin və anarxiyanın mənəşindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir. Heydər Əliyevin ölkəmizə rəhbərliyi illəri xalqımızın nadir tarixi imkanları faydalanaraq, böyük əziyyətlər bahasına öz müstəqilliyini əbədi və dönməz etdiyi tələklü mərhələdir.

Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlətçilik məfkürəsinə sadiqliyin canlı təəcəssümü olmuşdur. Geniş bilik və dərin təfəkkür sahibi olan Heydər Əliyev düşüncəli və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etmişdir. Ulu Öndər cəmiyyət həyatının müxtəlif sahələri arasında özünə bağlılığı aydın görərək, müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş və məharətlə həyata keçirmişdir. Heydər Əliyevin milli neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımız öz təbii sərvətlərinin tam sahibinə çevrilmiş və qısa müddətdə ölkəmizin inkişafına güclü təkan verən resurslar əldə edilmişdir.

Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması və bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir. Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, Azərbaycanın çoxxətli mədəni-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanını kimi geniş şöhrət qazanması Heydər Əliyevin mükəmməl quruculuq proqramının tərkib hissələri olmuşdür.

Dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin təmsilçisi və ölkəmizin beynəlxalq münasibətlər sisteminə də layiqli mövqə qazanmasında müstəsna rol oynamışdır. Ermanistan-Azərbaycan münasibətlərinin beynəlxalq hüquq norması və prinsipləri əsasında həlli Ulu Öndərin qarşıya qoyduğu başlıca vəzifə olmuş, ölkəmizin bütün resursları, xalqımızın potensialı tarixi ədalətin bərpası üçün səfərbər edilmişdir. Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirmişdir.

Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və ictimai məbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilmişdir. Xalqımız onun aziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı - Milli Qurtuluş Günü kimi qeyd edir.

Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şəxsi vəzifəsidir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan xalqının Ümmillik Lideri Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə qərara alınır:

1. Azərbaycan Respublikasında 2023-cü il "Heydər Əliyev İli" elan edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi ilə bağlı tədbirlər planına dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

İlham Əliyev  
Azərbaycan Respublikasının  
Prezidenti

Bakı şəhəri, 29 sentyabr 2022-ci il

## Şuşaya 10-cu səfər

### İlham Əliyevin diqqəti və qayğısı ilə Azərbaycanın mədəniyyət paytaxtı sürətlə dirçəlir



Vətən müharibəsinin başa çatmasından ötən müddətdə Qarabagda və Şərqi Zəngəzürdə aparılan gənşimiqvashli bərpa və yenidənqurma işləri bütün məziyyətləri ilə yanaşı, dövlətimizin gücünün təsdiqidir. Qısa müddətdə nəhəng infrastruktur layihələrin icrasının başa çatdırılması torpaqlarımızın xilaskarı Prezident İlham Əliyevin böyük siyasi iradəsinin, yenilməz quruculuq əzminin təəcəssümüdür. Torpaqlarımızı azad edən Müzəffər Ali Baş Komandan indi yurd yərlərimizə yeni həyat bəxş edir.

#### Quruculuğun Şuşa zirvəsi

Ötən iki ilə yaxın müddətdə həyata keçirilən bərpa işləri işğaldan azad olunmuş bütün şəhər və rayonlarımızı əhatə edir. Görülən işlər isə məhdud sfera ilə kifayətlənməyərək, demək olar ki, bütün sahələri əhatə edir. Həm infrastruktur

yaradılır, həm yaşayış massivləri inşa olunur, həm də bu ərazilərin iqtisadi potensialı həyata keçirilir.

İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuğun əsas ünvanlarından biri də Şuşadır. Qarabagın tacı, mədəniyyətimizin paytaxtı sürətlə bərpa olunur, tarixi şöhrətini tədricən özünə qaytarır. Bu günlərdə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Şuşa şəhərinə səfərləri bir daha göstərdi ki, Şuşa dirçəlir, yeniləşir.

Şuşanın bərpası istiqamətində işlər Vətən müharibəsinin başa çatmasından dərhal sonra başlayıb. İlk olaraq şəhərin enerji və su təchizatı təmin edilib, Şuşaya doğru Zəfər yolu salınıb. Ötən ilin yanvarında Şuşaya səfər edən Prezident

İlham Əliyev özü ilə bərabər Bülbülün, Natəvanın, Üzeyir bəy Hacıbəylinin büstlərini gətirmişdi. 2021-ci il ərzində Şuşada Heydər Əliyev Fondu tərəfindən dahi Azərbaycan şairi və ictimai-siyasi xadim Molla Pənah Vaqifin muzey-məqbarə kompleksində təmir-bərpa və yenidənqurma işləri aparılıb. Görkəmli Azərbaycan bəstəkarı Üzeyir bəy Hacıbəylinin heykəli və dahi Azərbaycan şairi Molla Pənah Vaqifin büstü qoyulub. Xalq artisti Bülbülün ev-muzeyi bərpa edilib. Qala divarlarında bərpa işləri aparılıb. Şuşadakı Rəsm Qalereyası, Xalçaçılıq Qalereyası da şəhərdə bərpa olunan binalar sırasında yer alır. Xaribülbül" və "Qarabag" hotelləri isə Şuşaya gələn qonaqların istifadəsindədir.

Bu il mayın 10-da "Azərişiq" ASC-

nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzinin istifadəyə verilməsi şəhərin dayanıqlı və keyfiyyətli enerji ilə təchizatı baxımından əhəmiyyətli hadisədir.

#### Dövlət başçısının hər səfəri Şuşanın həyatında dərin iz buraxır

Budəfəki səfər Prezident İlham Əliyevin Şuşanın azad olumasından sonra şəhərə 10-cu gəlişi idi. Bu səfərlərin hər biri Şuşanın həyatında dərin iz buraxıb. Eyni zamanda bu səfərlərdə yeni ünvanların təməli qoyulub. Dövlət başçısının imzaladığı sərəncamlarla Şuşada həyata keçirilən layihələr maliyyələşdirilib. Məsələn, dövlət başçısının sərəncamları ilə Şuşa şəhər 1 nömrəli 960 şagird yerlik tam orta məktəbin layihələndirilməsi və tikintisi, şəhərin istilik təchizatı sisteminin layihələndirilməsi, tikintisi və quraşdırılması, Şuşa Radio-Televiziya Yayım Stansiyasının layihələndirilməsi və tikintisi, mərkəzi xəstəxananın layihələndirilməsi və tikintisi, Şuşa Real Məktəbinin binasının layihələndirilməsi və bərpası, Sadıqcanın

yaşadığı evin layihələndirilməsi və bərpası ilə bağlı vəsaitlər ayrılıb.

Şəhərin Baş planı təsdiq olunub. Şuşada ümumi sahəsi 46.765 kvadratmetr olacaq yeni yaşayış massivsi 6 məhəllədən ibarət olacaq. Məhəllələr üzrə əhali sayı 2020 nəfər nəzərdə tutulur. Beləliklə, yaşayış massivində 25 binanın olacağı planlaşdırılıb. Avqustun 29-da təməli qoyulan birinci məhəllədə 3, 4 və 5 mərtəbəli binalar Şuşaya xas memarlıq üslubu ilə tikiləcək. İlk evlərin 2023-cü ilin sonunda istifadəyə verilməsi nəzərdə tutulur.

Bu səfər zamanı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyev Şuşada inşa olunan yeni yaşayış kompleksində, hotel və konfrans mərkəzində, yenidən qurulan hoteldə, 1 saylı tam orta məktəbin binasında, Mehmandarovların malikanə kompleksində, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mənzil-kommunal və təmir xidmətinin inzibati binasında aparılan tikinti və bərpa işləri ilə, Şuşa rayonunda xüsusi nümayəndəliyin binasında yaradılan şəraitlə tanış olublar. Bütün bu layihələr göstərir ki, Şuşanın bərpası və yenidən qurulması kompleks karakter daşıyır.

#### Şəhər tarixi siması qorunmaqla bərpa olunur

Hələ ötən ilin əvvəlində Prezident İlham Əliyev Şuşanın bərpası ilə bağlı tapşırıqlarını verərək demişdi: "Şuşanın Azərbaycan tarixində xüsusi yeri var və Şuşanın bərpası, dirçəlməsi hamımızın işidir. Əlbəttə ki, bütün işlər planlı şəkildə aparılmalıdır, Şuşanın tarixi siması saxlanılmalıdır, Şuşaya yad olan hər hansı bir tikiliyə yol vermək olmaz".

Hazırda Şuşa böyük tikinti meydanını xatırladır. Şəhərin hər küçəsində bərpa və quruculuq işləri aparılır. Görünən odur ki, mədəniyyət paytaxtımızda bərpa işləri dövlət başçısının tapşırıqlarına uyğun olaraq şəhərin memarlıq xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilir. Ümumilikdə Şuşanın tarixi simasının qorunması diqqət mərkəzində saxlanılır. Beləliklə, Şuşa Azərbaycan mədəniyyət beşiyi kimi tarixi ənənələrini bərpa edir, şəhərə həyat yenidən qayıdır, özü də yüksək səviyyədə.



# Anım günü respublikamızda ümumxalq hüzn və böyük Zəfərin başlanğıcı kimi qeyd edildi

Ermənistanın Respublikasının ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azər-

irada, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənin sarsıdıcı zərbələr endirmişdir. Müzəffər Azərbaycan Ordusu-

da olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunmuşdur.

**Anım Günü ilə əlaqədar Fəxri və Şəhidlər xiyabanı ziyarət olunub. Qevri-Hökumət Təşkilatlarına Dövlət Dəstəvi Agentliyinin təşkilatçılığı ilə "27 sentyabr Anım Günü" ilə bağlı Ulu Öndər Heydər Əliyevin məzarına, 2-ci Fəxri Xiyabana, Şəhidlər Xiyabanına ziyarət təşkil edilib.**

**Ziyarətdə Prezident Administrasiyasının Qevri-hökumət təşkilatları ilə is və kommunikasiya sərbəsinin sektor müdiri, Agentliyin Müsahidə Surasının sədr müavini Vüsal Quliyev, Müsahidə Surasının üzvləri, Agentliyin əməkdaşları, 500-ə yaxın qevri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.**

Ziyarət iştirakçıları Ulu öndər Heydər Əliyevin, ərazi



Sentyabr ayının 12-dən 13-ə keçən gecə erməni silahlı qüvvələrinin təcavüzünün qarşısını almaqda daha 80 igid oğlumuz qəhrəmanlıq göstərərək düşməni sursatmış və şəhidlik zirvəsinə ucalmışdır.

Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına

baycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır.

nun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlarına əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətmişdir. Vətən müharibəsində Silahlı



Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və

Qüvvələrimizin 3000 nəfərdən çox hərbi qulluqçusu həlak olmuş, yüz nəfərdən artıq hərbi qulluqçumuz itkin düşmüş, min nəfərdən artıq hərbi qulluqçumuz yaralanaraq sağlamlığını itirmişdir. İşğal altın-



düyülmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırılmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir.

bütövlüyümüz uğrunda şəhid olmuş qəhrəman Vətən oğullarının xatirəsinə ehtiramla anaraq, məzarları üzərinə gül dəstələri qoyublar.

Dünya hərbi tarixinə həkk olunan misilsiz döyüş qabiliyyəti nümayiş etdirərək şəhidlik zirvəsinə ucalmış qəhrəman igidlərimizin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.

# Anım günü şəhidlərimiz ehtiramla yad edildi

Ermənistanın Respublikasının ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır.

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm, ira-

rində olduğu kimi, Vətən müharibəsində 64 nəfərdən çox şəhid vermiş Salyanda da Anım günü şəhidlərimizin xatirəsinə böyük ehtiramla qeyd edilmişdir.

Tədbir iştirakçıları səhər saatlarında Kür çayının üzərində tikilmiş yeni körpünün ətrafında salınmaqda olan yeni yaşılıq massivində şəhidlərin xatirəsinə ağacəkmə kampaniyası keçirilmişdir. Tədbirdə Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Milli Məclisin deputatları Fəzail Ağamalı, Jalə Əhmədova, hüquq

rin xatirə kompleksinin önünə gül-çiçək dəstələri düzmüş, şəhidlərin ruhuna hörmət və ehtiramlarını ifadə etmişlər.

XXX Tədbir rayon mədəniyyət müəssisəsində davam etdirilmişdir. Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qəhrəman əsgər və zabitlərinin 44 günlük Vətən müharibəsində möhtəşəm qələbə əldə edərək 30 illik torpaq həsrətinə, yurd nisgilinə son qoyaraq Azərbaycan ərazi bütövlüyünü bərpa etdiyini vurğulayıb, bu zəfərlə xalqımızın qürurlandığını, ona əbədi səadət bəxş etdiyini bildirmişdir. Bu qələbənin qazanılmasında şəhidlərin xüsusi payı olduğunu qeyd edən RİH başçısı belə qəhrəman, vətənpərvər oğullar yətin valideynlərin daim dövlətin diqqət və qayğısı ilə əhatə olduğunu bildirmişdir.

Millət vəkili Jalə Əhmədova, Fəzail Ağamalı, rayon ziyalılar birliyinin sədri, Əməkdar Müəllim Allahverdi Piriyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan Milli



da, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənin sarsıdıcı zərbələr endirmişdir.

Müzəffər Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlarına əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətmişdir.

Vətən müharibəsində Silahlı Qüvvələrimizin 3006 nəfər hərbi qulluqçusu həlak olmuş, yüz nəfərdən artıq hərbi qulluqçumuz itkin düşmüş, min nəfərdən artıq hərbi qulluqçumuz yaralanaraq sağlamlığını itirmişdir. İşğal altındakı torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunmuşdur.

Sentyabr ayının 12-də və 13-ə keçən gecə erməni silahlı qüvvələrinin təcavüzünün qarşısını alma-



mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Massivdə yeni ağaclar əkilib, yaşılıqlara qulluq edilmiş və suvarma aparılmışdır.

Ordusunun 2003-cü ildə ölkə Prezidenti seçilən İlham Əliyev tərəfindən uğurla həyata keçirilən işləmələr, dünyanın ən müasir silah-sursatı, hərbi texnikası ilə təchiz olunması nəticəsində dünyanın ən güclü ordularından biri yadigarı qürurlu quruluşu və bu dövrdə yetişən gənclərin qələbəmizdə əsas rol oynadıqlarını qeyd etmiş, hər birimizə başucalıq, heç vaxt azalmayacaq qürur hissi bəxş edən şəhidlərimizin əziz xatirəsinin daim qəlbimizdə yaşayacağını bildirmişlər.

XXX Həmin gün torpaqlarımızın azadlığı uğrunda canından keçmiş, Xocalı kəndinin yitirilməsi şəhid Elmir Arzu oğlu Məmmədovun da məzarı ziyarət olunmuş, önünə tar güllər, çiçəklər düzülmüşdür.

XXX



sında daha 80 igid oğlumuz qəhrəmanlıq göstərərək düşməni sursatmış və şəhidlik zirvəsinə ucalmışdır.

XXX Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətə-

Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyülmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırılmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir.



Bu il ikinci dəfədir ki xalqımız Anım gününü qeyd edir. Qəlblərdə şəhidlərimizə sonsuz məhəbbət, dilimizdə ruhlarına əbədi dualar vardır. Respublikamızın hər ye-

mov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların kollektivləri, şəhid ailələri, Vətən müharibəsi qaziləri, ictimaiyyətin nümayəndələri şəhidlə-

Anım Günü ilə əlaqədar saat 12:00-da ölkənin hər yerində olduğu kimi, Salyan rayonunda da Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə bir dəqiqəlik sükutla yad edilmişdir.

## Salyan öz qəhrəman oğlunu son mənzilə yola saldı

Sentyabrın 12-si və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilən genişmiqyaslı təxribat nəticəsində şəhid olan

salyanlım olduğu mərasimdə şəhidlə vidə mərasimi keçirilib. 14 sentyabr 2022-ci il tarixində keçirilən vidə mərasimində şəhidin doğmaları, rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov, Milli Məclisin deputatı Jalə Əhməd-

mişdir. Yolboyu əllərində üçrəngli bayraqlarımızı tutmuş gənclər "Şəhidlər ölməz, Vətən bölünməz" şüarını səsləndirmişlər. Kənd qəbiristanlığında şəhid Elmir Səmədovun nəşi torpağa tapşırılmış, ruhu- na dualar oxunmuşdur.

Dəfn mərasimində rayon ziyalılar birliyinin sədri, Əməkdar müəllim Allahverdi Piriyev çıxış edərək Elmir və onun kimi şəhid oğullarımızın qəhrəmanlıqdan söz açmış, onların qisasının düşməndən ikiqat alındığını vurğulamışdır.

Qeyd edək ki, Elmir Səmədov 1 fevral 1996-cı ildə Salyan rayonunun Qızılağac kəndində doğulmuşdur. Kənd orta məktəbini başa vurduqdan sonra haqqı hərbi xidmətə çağırılmışdır. Xidmətini başa vuran ailənin yeganə övladı Elmir müddətdən artıq hərbi xidmətə başlamışdır. Vətən müharibəsi başlanan ilk gündən döyüşlərlə qatılan Elmirin döyüş yolu Füzulidən başlamış, Cəbrayıldan, Suqovuşandan, Kəlbəcərdən, Zəngilandan, Laçından keçərək



Şuşaya kimi gedib çatmışdır. Şuşanın azad edilməsində əsl qəhrəmanlıq göstərən şəhid Elmir Səmədov subay idi.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Elmir Səmədov "Füzulinin azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilmişdir.



həmyerlimiz, müddətdən artıq hərbi qulluqçu 26 yaşlı Elmir Səmədovun üçrəngli bayrağımıza bükülmüş nəşi doğulduğu Qızılağac kəndinə gətirilib. Yüzlərlə

va, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbiçilər və ictimaiyyətin nümayəndələri iştirak etmişlər. Sonra şəhidin nəşi Alçalı kənd qəbiristanlığına doğru yol al-

## Şəhid Elmir Hüseyinov Salyan rayonu Qaraçala Şəhidlər xiyabanında torpağa tapşırıldı



Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədində törədilən genişmiqyaslı təxribatın qarşısını alarkən şəhidlik zirvəsinə ucalan Hüseyinov Elmir Əbdül oğlu sentyabrın 15-də Qaraçala Şəhidlər xiyabanında torpağa tapşırılmışdır.



tuna bükülmüş üçrəngli Azərbaycan Bayrağı atasına təqdim edilmişdir. Allah bütün şəhidlərə rəhmət eləsin!

Şəhidin dəfn mərasimində Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri, ailə üzvləri, rayon ictimaiyyətinin nümayəndələri və yerli sakinlər iştirak etmişlər.

Şəhidin tabutuna bükülmüş üçrəngli Azərbaycan Bayrağı atasına təqdim edilmişdir.

## Ana torpaq qəhrəman oğlunu öz ağuşuna aldı



Sentyabrın 12-dən 13-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin törətdikləri genişmiqyaslı təxribatın qarşısını alarkən qəhrəmancasına şəhid olmuş hərbi qulluqçu İsayev Sadiq Rövşən oğlu böyüyüb boya-başa çatdığı Salyanda Şəhidlər xiyabanında rayon icra hakimiyyətinin



başçısı Sevindik Hətəmovun, hüquq-mühafizə orqanları rəhbərlərinin, ailə üzvlərinin, rayon ictimaiyyətinin nümayəndələrinin və yerli sakinlərin iştirakı ilə torpağa tapşırıldı. 2003-cü ildə Salyan rayonunun Arbatan kəndində anadan olan şəhidimiz subay idi. Allah ruhumat eləsin!

